

BÖYÜK HÜQUQ MƏSLƏHƏTÇİSİ VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR

- 1. Azərbaycan Respublikasının Konstitusiyası;**
- 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi üzrə:**
 - Fiziki şəxs anlayışı
 - Fiziki şəxsin mülki hüquq qabiliyyəti
 - Ad hüququ
 - Fiziki şəxsin yaşayış yeri
 - Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti
 - 14 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti
 - 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların fəaliyyət qabiliyyəti
 - Fiziki şəxsin hüquq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən məhrum edilməsinin və bunların məhdudlaşdırılmasının yolverilməzliyi
 - Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması
 - Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi
 - Fiziki şəxsin ölmüş elan edilməsi
 - Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri
 - Hüquqi şəxs anlayışı və onun növləri
 - Hüquqi şəxsin hüquq qabiliyyəti
 - Hüquqi şəxsin yaradılması
 - Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti
 - Hüquqi şəxsin nizamnaməsi
 - Hüquqi şəxslərin dövlət qeydiyyatı
 - Hüquqi şəxsin orqanları
 - Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası
 - Hüquqi şəxsin adı
 - Hüquqi şəxsin olduğu yer
 - Hüquqi şəxsin məsuliyyəti
 - Nümayəndəliklər və filiallar
 - İdarə
 - Hüquqi şəxsin yenidən təşkili
 - Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi

- Təhvil aktı və bölünmə balansı
- Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının hüquqları üçün təminatlar
- Hüquqi şəxsin ləğvi
- Hüquqi şəxsin ləğvi haqqında qərar
- Hüquqi şəxsin ləğvi qaydası
- Hüquqi şəxsin müflis olması
- Əşya hüququnun obyektləri
- Əşyaların mülki dövriyyəsi
- Əşyaların və hüquqların yüklülüyü
- Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı
- Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
- Daşınmaz əmlaka hüququn əmələ gəlməsi
- Mülkiyyət hüququnun anlayışı və məzmunu
- Mülkiyyət hüququnun subyektləri
- Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ
- Dövlət mülkiyyəti hüququ
- Bələdiyyələrin mülkiyyət hüququ
- Əqd anlayışı və onun növləri
- Etibarnamə
- Etibarnamənin müddəti
- Müqavilə anlayışı
- Müqavilə azadlığı
- Gələcək əmlak barəsində bağlanmış müqavilənin etibarsızlığı
- Miras əmlak barəsində bağlanmış müqavilənin etibarsızlığı
- Əmlakın verilməsi barədə müqavilə
- Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası
- Əşyanın yüklü edilməsi barədə müqavilənin hüdudları
- Müqavilə öhdəlikləri barədə qaydaların qeyri-müqavilə öhdəliklərinə tətbiqi
- Əvəzli və əvəzsiz müqavilələr
- Qiymət
- Müqavilənin qüvvəsi

- Ümumi müqavilə
 - İlkin müqavilə
 - Üçüncü şəxsın xeyrinə müqavilə
 - Törəmə maliyyə alətləri
 - Müqavilənin təfsiri
 - Dövlət satınalmaları müqaviləsi
 - Müqavilənin mühüm şərtləri barəsində razılaşma
 - Müqavilənin forması
 - Müqavilənin bağlanması anı
 - Oferta
 - Aksept
 - Yeni oferta
 - Müqavilənin bağlandığı yer
 - Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları
 - Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi
 - Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası
 - Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri
- 3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi üzrə:**
- Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ
 - Məhkəmədə mülki işə başlama
 - Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi
 - Məhkəmə baxışının aşkarlığı
 - Məhkəmə icraatının aparıldığı dil
 - İşə hakim tərəfindən təkbaşına və kollegial baxılması
 - Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar
 - Məhkəmə aktlarının məcburiliyi
 - Mübahisələrin məhkəməyə aidiyyəti
 - Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti
 - Mübahisələrin inzibati-iqtisadi məhkəmələrə aidiyyəti
 - Aidiyyət məsələlərindən şikayət verilməsi

- Fiziki və hüquqi şəxslərin müflisləşməsinə (iflasına) dair işlərin aidiyyəti
 - Müqavilə aidiyyəti
 - İşlərin başqa məhkəməyə verilməsi və aidiyyət məsələlərindən şikayət vermə qaydası
 - Sübutlar
 - Sübutların təqdim edilməsi və tələb olunması
 - Yazılı sübutlar
 - Maddi sübutlar
 - Şahid ifadələri
 - Apellyasiya şikayəti vermək hüququ
 - Apellyasiya şikayətinin verilmə müddəti
 - Kassasiya şikayəti vermə hüququ
 - Kassasiya şikayəti ilə müraciət etmək hüququ
 - Kassasiya şikayəti vermə müddəti
- 4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi üzrə:**
- Cinayət anlayışı
 - Cinayətlərin təsnifatı
 - Cəzanın anlayışı və məqsədi
 - Cəzanın növləri
- 5. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsi üzrə:**
- Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları
 - Cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr
- 6. Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə:**
- Əmək müqaviləsinin tərəfləri
 - Əmək müqaviləsinin məzmunu
 - Əmək müqaviləsinin forması
 - Əmək müqaviləsinin müddəti
 - Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası
 - Müddətli əmək müqaviləsi bağlanan hallar
 - Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər
 - Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
 - Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi

- Sınaq müddəti
- Sınaq müddəti müəyyən edilməyən hallar
- Əmək müqaviləsinə xitam verilməsinin əsasları
- Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
- İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
- Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar
- Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
- Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
- Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi
- Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
- İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
- Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
- Tam iş vaxtı və onun müddəti
- Həftəlik tam iş vaxtının müəyyən edilməsi
- Qısaldılmış iş vaxtı
- Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti
- Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı
- Natamam iş vaxtı
- İstirahət və nahar üçün fasilə
- İstirahət günləri
- Bayram günləri
- Səsvermə günü
- Ümumxalq hüzn günü
- İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti
- Məzuniyyətin növləri
- Əmək məzuniyyəti və onun verildiyi iş ili
- Əsas məzuniyyət və onun müddətləri
- Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri
- Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası
- Uşaqlı qadınların əlavə məzuniyyətləri

- Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri
- Fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləri
- Yaradıcılıq məzuniyyətləri və onların müddətləri
- Ödənişli təhsil məzuniyyətləri
- Təhsil məzuniyyətlərinin müddətləri
- Hamiləliyə və doğuşa görə məzuniyyətlər
- Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüquqları
- Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları
- Ödənişsiz məzuniyyətdən istifadə hüququ
- Ödənişsiz məzuniyyətlərin növləri
- İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri

7. Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə:

- Azərbaycan Respublikasında vergi sistemi
- Vergitutmanın formaları
- Dövlət vergiləri
- Muxtar Respublika vergiləri
- Yerli vergilər (bələdiyyə vergiləri)
- Vergilərin müəyyən edilməsinin əsas şərtləri
- Vergi ödəyicisinin hüquqları
- Vergi ödəyicisinin vəzifələri

8. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi üzrə:

- İnzibati xəta anlayışı
- Fiziki şəxslərin inzibati məsuliyyəti
- Vəzifəli şəxslərin inzibati məsuliyyəti
- Hüquqi şəxslərin inzibati məsuliyyəti
- İnzibati tənbeh növləri
- Əsas və əlavə inzibati tənbehlər

9. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi üzrə:

- İnzibati mübahisələrin məhkəmə aidiyyəti
- İnzibati-iqtisadi məhkəmələr və məhkəmə kollegiyaları
- Məhkəmə qərarının qəbul edilməsi qaydası

10. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi üzrə:

- Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
- Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
- Torpaq sahələrinin məhdudiyətli istifadəsi

11. "Normativ hüquqi aktlar haqqında" AR-nın Konstitusiya Qanunu üzrə:

- Bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar
- Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
- Qeyri-normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi
- Normativ xarakterli aktlar və onların hüquqi qüvvəsi
- Normativ hüquqi aktların rekvizitləri
- Normativ hüquqi aktın struktur elementləri

12. "Vətəndaşların müraciətləri haqqında" AR-nın Qanunu;**13. "Məlumat azadlığı haqqında" AR-nın Qanunu;****14. "Azərbaycan Respublikasında dövlət dili haqqında" AR-nın Qanunu;****15. "Elektron imza və elektron sənəd haqqında" AR-nın Qanunu üzrə:**

- Əsas anlayışlar
- Elektron imza və elektron sənədin hüquqi qüvvəsi
- Elektron imzanın istifadəsi
- Elektron imzanın dövlət idarəçiliyi sahəsində istifadəsi
- Elektron imzanın korporativ informasiya sistemində istifadəsi
- Elektron sənədə dair tələblər
- Elektron sənədin quruluşu
- Elektron sənədin təqdimat formaları
- Elektron sənədin əsli
- Elektron sənədin surəti və onun təsdiq edilmə qaydası
- Elektron sənəd dövriyyəsinin təşkilinin əsasları
- Elektron sənədin göndərilməsi və alınması
- Elektron sənədin göndərilmə və alınma vaxtı
- Elektron sənədin saxlanması
- Məzmununu konfidensial informasiya təşkil edən elektron sənədlər

16. "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"

17. Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair qanunvericilik:

17.1. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"

17.2. "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə"

17.3. "Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə"

17.4. "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu

18. Neft sahəsində beynəlxalq standartların tələbləri və normaları:

18.1. "Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında" 1990-cı il tarixli Beynəlxalq Konvensiya

18.2. "Dövlətlərarası neft və qaz nəqli sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair" Çərçivə Sazişi

ƏDƏBİYYAT:

1. Azərbaycan Respublikasının Konstitusiyası
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
3. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
5. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsi
6. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
7. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
8. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi
9. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi
10. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
11. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiyaya Qanunu
12. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu
13. "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu
14. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu
15. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu

16. "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"
17. "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu
18. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"
19. "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə"
20. "Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə"
21. "Neftlə çirkləndirmə hallarına hazırlığın təmin edilməsi, bunlara qarşı mübarizə və əməkdaşlıq haqqında" 1990-cı il tarixli Beynəlxalq Konvensiya
22. "Dövlətlərarası neft və qaz nəqli sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair" Çərçivə Sazişi

1. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyət hüququnun tam mahiyyəti nədən ibarətdir?

- A) Mülkiyyətçinin təkbaşına əmlaka sahib olmaq, əmlakdan istifadə etmək, onun barəsində sərəncam vermək və əmlakı müdafiə etmək hüquqlarından
- B) Mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
- C) Mülkiyyətçinin təkbaşına əmlaka sahib olmaq və əmlakdan istifadə etmək hüquqlarından
- D) Mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək, onun barəsində sərəncam vermək və əmlakı müdafiə etmək hüquqlarından
- E) Mülkiyyətçinin təkbaşına əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından

2. Aşağıdakılardan hansı biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aid deyil?

- A) Dövlət iqtisadi proqramların həyata keçirilməsini təmin etmək
- B) Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin etmək
- C) Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin bağlanmasını təmin etmək
- D) Maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək
- E) Dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etmək

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını kim tələb edə bilər?

- A) Kreditor, borclu və üçüncü şəxs
- B) Borclu və üçüncü şəxs
- C) Yalnız kreditor
- D) Kreditor və üçüncü şəxs
- E) Yalnız borclu

4. Mülki qanunvericiliyə görə əgər etibarnamədə müddət göstərilməyibsə, bağlandığı gündən neçə il ərzində öz qüvvəsini saxlayır?

- A) Üç il
- B) Beş il
- C) İki il
- D) Dörd il
- E) Bir il

5. Törəmə maliyyə aləti nədir?

- A) Bir tərəfin digər tərəfdən öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz aldığı müqavilə
- B) Tərəflərin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə bağlamağı öhdələrinə götürdüyü müqavilə
- C) Müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə
- D) Hər hansı baza aktivini almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilə
- E) Bir tərəfin digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürdüyü müqavilə